

Bankın məcmu kapitalı, 1-ci və 2-ci dərəcəli kapitalının komponentləri, məcmu kapitaldan tutulmalar, risk dərəcəsi üzrə ölçülmüş aktivlərin həcmi, kapitalın adekvatlığı və leverec əmsalı, (min manatla)

	31-Dec-18	31-Mar-19	30-Jun-19	30-Sep-19	31-Dec-19
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	69,605	74,992	74,992	74,992	74,992
a) Adi səhmlər (tam ödənilmiş paylar)	55,381	55,381	55,381	55,381	55,381
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər				0	0
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	0	0	0	0	0
d) Böölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	14,224	19,612	19,612	19,612	19,612
d1) əvvəlki illərin mənfəəti (zərəri)	14,224	19,612	19,612	19,612	19,612
d2) (çıx) cari ilin zərəri	0	0	0	0	0
d3) kapital ehtiyatları (fondları)	0	0	0	0	0
e) Digər				0	0
2. I dərəcəli kapitaldan tutulmalar	8,389	8,682	8,466	8,253	8,415
a) Qeyri-maddi aktivlər	7,940	8,248	7,995	7,804	7,924
b) Təxirə salınmış vergi aktivləri	449	434	471	449	491
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1—2)	61,216	66,310	66,526	66,739	66,577
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	9,071	5,037	5,637	5,749	6,269
a) Cari ilin mənfəəti	5,388	1,686	3,384	3,773	3,977
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	3,683	3,351	2,254	1,976	2,292
c) Kapitalın digər komponentləri	0	0	0	0	0
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər				0	0
c2) subordinasiya borc öhdəlikləri				0	0
d) Digər vəsaitlər				0	0
5. Məcmu kapital (3+4)	70,287	71,347	72,164	72,488	72,846
6. Məcmu kapitaldan tutulmalar :	60	60	60	60	60
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün	0	0	0	0	0
b) Bütün digər investisiyalar (xalis)	60	60	60	60	60
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	70,227	71,287	72,104	72,428	72,786
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, E sütunundan)	294,648	286,568	303,784	209,884	220,850
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	20.7%	23.1%	21.9%	31.8%	30.1%
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	23.8%	24.8%	23.7%	34.5%	33.0%
Leverec əmsalı	12.0%	13.8%	13.3%	15.4%	14.9%